

**FLORA XƏLİLZADƏ**

**RUHUMUZUN ÜNVANI  
Ş U Ş A**

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

**Bakı - 2013**

## VƏSİYYƏT VƏ AQİBƏTİN AĞIRLIĞI

**XIX** əsrin sonu XX əsrin əvvəllərində Şuşada onlarca yazıçı, mühərrir, tarixçi, filosof, şair, rəssam, nəqqaş yaşayıb. Onlar yaratdığı əsərlərdə dövrün ədəbi-mədəni mənzərəsini gördükləri, duyduqları kimi əks etdiriblər. Mir Möhsün Nəvvabın tərtib etdiyi «Təzkireyi-Nəvvab»da 100-ə yaxın şairin adı çəkilib. «Hər şair yuvası Qarabağ olmaz» kəlamı da təsadüfi deyilməyib.

Uzun illər Şuşada yaşayıb yaratmış Molla Pənah Vaqif Azərbaycan poeziyasına ana dilimizin şirinliyini gətirdi. Məhz buna görə də təkzibəilməz faktdır ki, yeni milli şeir məktəbinin əsası XVIII əsrə Qarabağda – onun zümrüd tacı Şuşada qoyulub. Vaqif ədəbi məktəbinin davamçılarından olan Mirzə Həsən dövrünün lirik, aşiqanə səpkidə şeir yazan şairlərindən idi. O, Qasım bəy Zakir, Məhəmməd bəy Aşıq, Cəfər-qulu xan Nəva, Aşıq Pəri, Kərbəlayı Abdulla, Mirzəcan, Mirzə Əbülhəsən Şəhid, Səba kimi tanınmış Qarabağ şairləri ilə bir dövrdə yaşayıb yaratmışdır.

Mirzə Həsən Mirzə Cəfər oğlu məşhur Cavanşirlər nəslinin Vəzirlilər qolundandır. O, 1790-ci ildə Şuşada doğulub. Mir Möhsün Nəvvabın yazdığını görə xoş qamətli, şirin dilli bir insan olub. Qarabağda böyük hörmət və izzət sahibi kimi ad-sən qazanıb. Şeirlərini də əsasən Mirzə və Mirzə Həsən təxəllüsü ilə imzalayarmış. Vaqif ədəbi məktəbinin son dərəcə istedadlı nümayəndələrindən olan Mirzə Həsən müasirlərinin çoxundan fərqlənirmiş. O, təmiz Azərbaycan dilində yazib yaradıb. Şairin şeirlərində demək olar ki, ərəb-fars tərkiblərinə çox az-az rast gəlinir. Mirzə Həsənin ədəbi irsi tamlığı ilə bizə çatmasa da, Nəvvabın təzkirələrində təqdim edilən şeirlərdə müəllisin çox istedadlı şair olduğu aydınlaşır. Mirzə Həsən həm də müasiri olan şairlərlə deyişməyi sevərmiş. Xüsusilə də Qarabağın ilk qadın şairi Aşıq Pəri ilə xeyli deyişməsi var. Günlərin birində Aşıq Pəri qələm dostunun xəstələnməsini eşidəndə ona şeirlə ismaric göndərib:

*Nə yatıbsan lihaf bəstər içində,  
Bimarmışan, nədir bəs halın sənin?  
Eşqin mərəzinə mən də təbibəm,  
Bəyan eylə mənə əhvalım sənin.*

Beş bənddən ibarət olan bu poetik məktuba Mirzə Həsən əl o sayda da şeirlə cavab verib:

*Bu qəm bəstərində, möhnət içində,  
Daima fikrimdir xəyalın sonin.  
Dərmənsiz dördümə bulunmaz çarə,  
Müyəssər olmasa vüsalın sonin.*

Mirzə Həsən haqqında həm təzkirələrdə, həm də müasirlərinin xatirələrində belə bir əhvalat danışılır ki, o, bir şusaltı qızı aşiq olub. Lakin onun sevgisi daşa toxunub. Bu uğursuz məhabbat şairi dərdli şeirlər yazımağa məcbur edib. Sevdasını unutmaq üçün baş götürüb vətəndən uzaqlara – qırbat yerə getməyə məcbur qalan Mirzə Həsən uzun müddət Şəkida yaşılamalı olub. Orada rus dəstərxanasında katib işləyib. Şuşadan ayrı düşsə də, nə doğma vətənini, nə də dostlarını, həmyerilərini yaddan çıxarmayıb. Onlarla məktublaşış, şeirləşib, bir sözlə, sevdikləri ilə əlaqəsini keşməyiib. Qarabağ şairləri öz dostlarına şeirlə məktublar göndərmişlər. Zəngilanlı Məhəmməd bay Belbud Aşiq Şuşa qalasına təşrif gətirərək Mirzə Həsənlə görüşmək istəyib. Dostunun Şəkiyə köçdüyüünü bildən ona qəzəl üslubunda uzun bir məktub yazaraq geri dönməsini təvəqqə edib. Lakin Mirzə Həsən Məhəmməd bayı gəndərdiyi cavabda bildirib ki, «bir ay üzlü, qora gözlü, şəkar sözlü, inəcə bellis» gözəlin uebatından el içində rüsvay olmasına deyə qırbatə bas alıb. Şəkida yazdığı şeirlərində də bir könül həsrəti duyulur: «Eşq sirri aşikara ellənir, rüzgarımı, qoyma, qarə yellənir».

...Müasirləri və tozkırəçilər onu «dürr mənalı şeirlər yazar», «qələmindən Cin müşkününün otri gələn» şair adlandırlıblar. Əldə olan nümunələr də göstərir ki, Mirzə Həsənin şeirləri olduqca sadə, aydın və qolboyatılmışdır. Qəzəl və qoşmalarında, deyişmələrində Vəqif şeirinin təsiri duylur. Aşiq Pəri onu dilo tutmaq üçün bəlkə onlarla şeir yazıb. On sonda yumşaq şəkildə bir sığlıq qoşma ünvani layıb ona:

*Adam var dolanır məkrin içində,  
Adam var dolanır zikrin içində,  
Sənin kamalında, fikrin içində  
Əcibay-qərayib hallar oynasıır.*

Mirzə Həsən də çəkdiyi zillətin içində əvvəlcədən bostanına atılan daşın səhəbini, mənasını daşıq anladığından hər şeyi qabaqlamaga çalışıb. Bütün çağırışlara sanki birdəfəlik cavab olaraq: «Gözüm içərə qan-

lar, sellər oynasıır», yaxud da «mahrulardan vəfa, mehr» istəmədiyini söyləyib.

Bəzən də özünü qımayaraq hər şeyə – nələrlərə, qırbatə, zillətə «xudahafız» dediyini bildirib: «Nə məndə sər var, səndə nə mürvət var, xudahafız». Amma həmişə də dili ilə qolbi arasında bir uğurum yaranıb. Vurğunu olduğu gözəli unuda bilməyib. Kənlü əbdətilik bu dəli sevdanın uğrunda mürşət, gözü də müntəzir olub. Çəkdiyi dördlərin, həsrətin bələsi səhəhətində öz təsirini göstərib. Ağır xəstələnərək sağalmaz mərzə düber olub. Hassas aşiq tezliklə dünyadan köçəcəyini anlayan kimi dostlarına vəsiyyət edib ki, onu Şuşada bir vaxtlar sevgilisi sandığı, həsrətindən diyari voton olduğu qızın tez-tez gedib-goldiyi yolun kənarında dəfn etsinlər. Bu kədərli hadisə 1840-ci ilin mayında baş verib. Heç 50 yaşına çatmamış Mirzə Həsənin cənəzəsini Şəkidən gətirərək Şuşanın girəcəyində Gəncə qapısından bir qədər aralıda məhz özünü dədiyi yerdə dəfn edilib. Sonradan bu yer məzaristana çevrililib. Elə arasında ona «Mirzə Həsən» qəbiristanlığı deyiylər. Söyləyirlər ki, sevdiyi qız da dünyasını dəyişəndə həmin qəbiristanlığında torpaq tapşırılıb. İlk sakini olduğunu bu axırət dənəsi uzun illər ərzində adı insanlardan tutmuş neçə neçə tarixi şəxsiyyət, yazıçı, alim, memar, xəttat və sənət adamlarının son mənzili olub. O, bir məcnun sevdası ilə aşiq oldu. Elə bu sevdanın da yolunda dərd-bələya tuş goldı. Ömrünün son dəqiqlişində də «məni o qızın yolunun üstündə basdırı» - dedi. Bu, böyük bir şairin son vəsiyyəti və eşiqinə sadıqliyi idi.

Canrahatlığından keçən, sevdasından yarımayan, könlüllü suradə özüna qırbat azabı kəsən Mirzə Həsən sonunda Şuşasına qovuşdu. Amma kimin ağılna gəldi ki, 150 ildən sonra erməni faşistləri bu əbədiyyət ünvaniyanın uyuyanlarının halal yuxusunu dağıdacağırlar?! Kim bu vohsiliyi təsəvvür edə bilərdi ki, namərd qonşular dirilərimizi evdən, eldən, ölülərimizi də görən edəcəklər?! Büsati pozulan Şuşanın fəryadı ruhları harayma qoşularaq dərbədər ellərimizin ahu-fəqanlarında yeri, göyü yandırıb. Ürəyi bu sitəmlərə tab gətirməyərək partlayan şair Şahmar Əkbərzadə «çatlaşdı Vəqifin goru Şuşada» - deyirdi. Ömrü çığayı vaxtsız solmuş şair qardaşım! Gör nə qədər gor çatlayıb Şuşada?! Ürəyimiz də yanmasın, neyloşin, daşlar, dağlar əridi bu dərddən. Biz dözdük! Qoşulub ahlərin ünetməzliyinə içimdən bir dəli haray çıkmak istədim:

*Ömrü bitsin bu möhnətin,  
Son dördənib dolma, Şuşam!  
Cam çıxısm bu töhmətin,  
Yad əllərdə qalma, Şuşam!*